

TOMAS R. MALTUSUN “ƏHALİ NƏZƏRİYYƏSİ” PERSPEKTİVİNĐƏN EKOLOJİ PROBLEMLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

Nəzərli G.A.

*Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəcilik Akademiyası Davamlı inkişafın
planlaşdırılması və idarə edilməsi kafedrasının müəllimi,
Ankara Hacı Bayram Veli Universiteti doktorantı*
e-mail: gularnazarli@gmail.com

Bu gün özünün tarix boyu görülməmiş ən sürətli dəyişikliklər dövrünü yaşayan bəşəriyyət, həm də qlobal problemlərlə və xüsusilə qlobal ekoloji böhranla üzüzədir.

Son əlli ildə dünyada eyni zamanda iki tendensiya müşahidə edilir. Bunlar: 1) əhalinin sayında kəskin artım və resursların tükenməsi; 2) ətraf mühitin degradasiyasında yüksək artım. Burada xüsusü qeyd etmək lazımdır ki, əhalii sayında kəskin artım ətraf mühitə təzyiqi də artırır. Bundan 150 il əvvəl isə sadalanan bu tendesiyalardan narahatlığı Tomas R. Maltusun öz mübahisəli və birmənalı şərh edilməyən “Əhalii nəzərİyyəsində” dilə gətirmişdir. T. Maltusun əhalii haqqında düşüncələri iqtisadi və sosial fikrə təsirini bu gün də davam etdirir.

Bu məqalənin nəzəri çərçivəsi Tomas R. Maltusun “Əhalii prinsipi” nəzərİyyəsi üzərində qurulmuşdur. Bu nəzərİyyəyə əsaslanaraq tarixən əhalinin artımı və onun səbəbləri, əhalinin artımının həqiqətən ekoloji problemlərin əsas amili olub-olmadığı, yoxsulluq və ətraf mühitin degradasiyası arasında sıx əlaqə araşdırılmışdır və ümumilikdə insan və ətraf mühit münasibətlərinin yenidən daha dayanıqlı modellər üzərində qurulması təklif edilmişdir.

Açar sözlər: ekoloji problemlər, Maltus nəzərİyyəsi, əhalii artımı, ekoloji təsirlər, ətraf mühit

Bəşəriyyət bu gün özünün ən sürətli inkişaf dövrünü yaşayır. Bu inkişaf dövrü ilə birlikdə qlobal problemlərin miqyası da artır. Bu problemlər arasında xüsusü yeri ekoloji problemlər tutur. Gündümüzdə ekoloji problemlərin həcmi böyükərək, içindən çıxılmaz bir hal almış və artıq gündəlik həyatımızın da bir parçasına çevrilmişdir.

Gündümüzdə dünyani məhvə sürükləyən ekoloji böhranın səbəbləri alımlar tərəfindən müxtəlif olaraq göstərilsə də, bu səbəblər arasında ən çox istinad ediləni əhalinin sayının artması və onun nəticəsi olaraq ekoloji tarazlığın pozulması göstərilir. Birləşmiş Millətlər Təşkilatının 2018-ci ildə dünya

Əhalisinin dinamikası ilə bağlı dərc etdiyi hesabatda 2050-ci ilə qədər dünya əhalisinin 9,1 milyard nəfərə çatacağı və ərzaq qiymətlərinin kəskin artması səbəbindən ərzaq bazarında vəziyyətin pisləşəcəyi qeyd edilmişdir. [22] Bundan başqa sürətlə artan dünya əhalisinin sayı həm də təbiətə böyük antropogen təzyiq göstərir.

Bəşəriyyətin artan ehtiyaclarından və təbii sərvətlərin məhdud olmasından narahat olan bir çox tədqiqatçı, siyasetçi, iqtisadçı və s. məşhur ingilis iqtisadçısı Tomas Robert Maltusun fikirlərini araşdırmağa və dəstəkləməyə başladılar.

İngilis mütəfəkkiri Tomas Robert Maltus 1766-1834-cü illər arasında yaşamış, "Əhali prinsipi" kitabı ilə şöhrət qazanmışdır. Maltusun yaşadığı dövr, yəni XVIII əsr sənaye inqilabının inkişafı ilə tarixə keçmişdir. Bu fakt öz növbəsində onun düşüncələrinə də təsir etmişdir.

Məqalənin nəzəri çərçivəsi Tomas R. Maltusun "Əhali prinsipi" nəzəriyyəsi üzərində qurulmuşdur. Bu nəzəriyyə əsas götürülərək tarixən əhalinin artımı və onun səbəbləri, əhalinin artımının həqiqətən ekoloji problemlərin əsas amili olub-olmadığı araşdırılacaq.

Əhali artımının tarixi xronologiyası və səbəbləri

Əhali artımına və ümumilikdə əhali haqqında tarixə baxsaq bəşəriyyətin ilk zühurundan bu günə qədər olan bütün dövrə nəzər salmaq lazımdır. İnsan cinsi və onun ilk növü olan "Homo Habilis" təxminən 3 milyon il əvvəl ortaya çıxmışdır. Müasir insanların birbaşa əcdadı olduğuna inanılan "Dik İnsan" və ya "Homo Erectus" təxminən 2-2,5 milyon il əvvəl, təxminən bir milyon il əvvəl isə bəşəriyyətin "Ağıllı İnsan" adlandırdığı "Homo Sapiens" ortaya çıxmışdır. Təxminən 10 min il əvvəl Neolit mədəniyyətinə keçid, yəni kor təbii mənimsəmədən ilkin istehsala, e.ə. 3000-ci ildə isə ilkin aqrar və sivil cəmiyyətlərin formallaşması mərhələsinin başlangıcına keçid baş vermişdir. [20]

E.ə. 1000-ci ildə 50 milyona çatan dünya əhalisi e.ə. 500-ci ildən sonra iki dəfə artım göstərmişdir. Eramızın başlangıcında, Xan və Roma İmperiyalarının çıxəklənmə dövründə 250 milyona çatan dünya əhalisinin sayında tərəmizin 1000-ci ilinə qədər artım və dəyişiklik qeydə alınmamışdır. 1200-cü illərdə əhalinin sayında müvəqqəti artım olsa da (təxminən 350 milyon), 1300-cü ildə artan acliq və vəba əhalinin xeyli azalmasına səbəb olmuşdur. [16] 1500-cü ildə dünya əhalisi 500-600 milyona yaxın idi. [9] Lakin 1600-1700-cü illər arasında iqlimin pisləşməsi bitki istehsalına təsir göstərmiş və əhali artımının karşısını aldığı üçün əhalinin sayı 700 milyondan aşağı qalmışdır.

Dünyanın hər yerində fərqli səbəbləri olan əhalinin artımı XVIII əsrənə başlayan və bütün dünyaya yayılan bir fenomen olmuşdur. Buna misal olaraq XVII əsrin sonu və XIX əsrin ortalarına qədər davam edən rifah zənginliyi

Çində əhalinin artmasına təsir göstərmişdir. Avropada isə qida istehsalının artması və səhiyyə xidmətlərinin yaxşılaşdırılması əsas səbəblər sırasındadır. Əhali sayının artması qitədən qitəyə çox fərqli səbəblər nəticəsində olmuşdur. Avropada 1750-ci ildə əhalinin sayı 160 milyon idisə, 1850-ci ildə bu rəqəm 70% artaraq 250 milyona çatmışdır. Lakin XVIII əsrin 50-ci illərindən sonra hər qadına düşən uşaq sayı azalmağa başlamışdır. Buna əsas səbəb kimi isə gec nikah və doğuşa nəzarət üsullarının geniş yayılması olmuşdur. Bu dövrü həm də "demoqrafik keçid" dövrü adlandırmış olar, başqa sözlə, bu dövrdə aşağı doğum və ölüm göstəriciləri müşahidə olunmuşdur. Asiyada 1750-1900-cü illər arasında əhalinin təbii artımı Avropanın artımının yarısı idi və burada ən böyük artım XX əsrə müşahidə edilmişdir. Afrikada isə 1750-1900-cü illər arasında əhalinin təbii artımı olmadığı halda, XX əsrin ortalarından sürətlə artmağa başlamışdır. [16]

İki min il əvvəl 250 milyona yaxın olan dünya əhalisi 1825-ci ildə bir milyarda, 1925-ci ildə iki milyarda, 1962-ci ildə üç milyarda, yəni 37 il sonra 1975-ci ildə isə, yəni on üç il sonra dörd milyarda çatmışdır. [17]

Bu gün dünyada 200 il əvvəlindən 7-8 dəfə çox insan yaşayır. İnsanların sayındakı bu misli görülməmiş artım ətraf mühitə də böyük təsir göstərir. Hər il 100 milyon insanın doğulduğunu fərz etsək, 2050-ci ildə dünya əhalisinin 10 milyarda çatacağı təxmin edilir. [4] Ona görə də bu gün insanların yaşayış üçün evlərə ehtiyacı olduğu üçün yaşayış massivlərinin çoxalması, əhalinin sürətlə artması insanların daha çox enerji və mineral ehtiyatlardan istifadə etməsinə səbəb olur və nəticədə dünyada çırklənmənin sürəti artır.

Tarixən insan və onun təbiətlə əlaqəsi

Yer üzündəki bütün canlı növləri, o cümlədən insan övladı da ekosistemin bir parçası kimi qəbul edilir. İnsanın təbiətlə vəhdəti ehtiyacların ödənilməsi üzərinə quurulmuşdur. [7] İnsanın təbiətlə münasibətlərinin və varlıq arxa planında onun təbiətdən asılı olması dayanır. İnsanın təbiətlə əlaqəsi onun mövcudluq şərtləri arasında ilkin əlaqədir.

Monteskye (2011) görə, təbii vəziyyətdən sonra cəmiyyət quruluşuna keçən insan övladı öz varlıqlarını necə davam etdirəcəyi haqqında düşünür. Bu düşüncələrin nəticəsi olaraq ehtiyaclar yaranır. Təbii ki, ehtiyacların ən əsası qidalanma olur. [3] Digər tərəfdən, Marks və Engels "tarix yazmaq" və sağ qalmaq üçün hər şəydən əvvəl; yemək, içki, siğınacaq, geyim və s. ehtiyaclarının olduğunu vurgulayırlar. Buna görə də, ilk tarixi fəaliyyət bu ehtiyacları ödəmək üçün alətlərin istehsalı, yəni maddi həyatın özünün istehsalı olmuşdur. Bu ehtiyaclar ödənilidikdə başqa ehtiyaclar meydana çıxır. Yaranan ehtiyacların ən mühümü həyatın yenidən yaradılması, yəni insanların təbii çoxalması olmuşdur. [13]

Son bir neçə min il istisna olmaqla, bəşəriyyətin mövcudluğunun çox hissəsini, yəni iki milyon ildən çox bir müddətini yemək toplamaq və ovlanmaqla keçirmişi. Bu həyat tərzi ilə insanlıq özünü ekosistemlərə ən az ziyan vurduğu dövrü yaşamışdır. Sonrakı dövr isə insan icmalarının dünyanın müxtalif yerlərinə və ekoloji mühitlərinə yayıldığı dövrü kimi tarixə keçimişdir.

Kənd təsərrüfatının inkişafı ilə təxminən 12 min il əvvəl, dörd milyona yaxın olan dünya əhalisi eramızdan əvvəl artmışdır, 1000-ci ildə 50 milyona yüksəlmışdır. Bəşəriyyət tarixində ən əsaslı dəyişiklik olan kənd təsərrüfatının mənimsənilməsi cəmiyyətdə də böyük dəyişikliklərə səbəb olmuşdur. Kənd təsərrüfatı daha çox əmək tələb etə də, ovculuq və yiğiciliqdan daha çox ərzaq əldə etmək imkanı verirdi. Kənd təsərrüfatının mənimsənilməsi, oturaq cəmiyyətlərin formallaşması və getdikcə sayı çoxalan əhalinin ətraf mühitə təzyiqi də artmışdır. Təbii ekosistemlərdə baş verən dəyişikliklərin təməlində insanların daha çox qida əldə etmək üçün əkinçilik və heyvandarlıqda yeni metodlardan istifadə etməyə başlaması durur. Bu təsir əvvəlcə yalnız müəyyən bölgələrdə olsa da, sonradan digər bölgələrə yayılıraq insanların istədikləri bitkiləri yetişdirə və istədikləri heyvanları saxlaya biləcəyi sünü mühit yaratmaq üçün təbii ekosistemləri məhv etdi. Kəndlərin və şəhərlərin yaranması ilə resurslara tələbat gücləndi, ətraf mühitə təzyiq dəha da artdı.

Antik dövrdən bu gün kimi bəşər tarixi ilə təbiətin vəhdət təşkil etməsi ideyası tarixşunaslıqda mövcud olan dərin bir axına çıxışı təmin edir, başqa sözlə, insanın ətraf mühitlə qarşılıqlı əlaqəsi uzun tarixə malikdir. Qədim dövrlərdə təbiət kövrək və məglubedilməz bir varlıq olaraq, insanların öz-özü ilə barışq şəkildə yaşama tərzini ifadə edən "Natura" ilahəsi kimi alleqorik qadın fiquru idi. Təbiəti ifadə etmək üçün istifadə etdiyimiz böyüümə mənasını yerən yunan sözü "physis" şübhəsiz ki, sözün qədim istifadəsini və bəşəriyyətin vəhşi böyüməsini deyil, şeylərin mahiyyətini, rasional nizamı və abstraksiyanı təşviq edir. [18]

1500-cü illərdən əvvəl dünyada hakim baxış orqanik idi. İki əsas təmələ söykənən, yəni Aristotel və Kilsəyə əsaslanan orqanik dünyagörüşü həm ağıl, həm də iman üzərində qurulmuşdu və onun əsas məqsədi əvvəlcədən düşünmək və nəzarət etməkdən başqa, obyektlərin mənasını və dəyərini dərk etmək idi. Bu dövrdə müxtalif təbiət hadisələri; Tanrı insan ruhu və əxlaqı ilə əlaqəli idi. [5]

XVII əsrənən sonra orqanik dünya anlayışını əvəz edən mexaniki dünya anlayışı ilə ekosistemlərə müdaxilə daha sistemli şəkildə həyata keçirilməyə başlandı. Başda insan olmaqla hər şeyi bir mexanizm kimi görən Kartezyen dünyagörüşü təbiətin istismarı üçün təməl qoymuşdur. Daha çox qazanc və sonsuz inkişafa yönəlmış iqtisadi düşüncəyə əsaslanaraq, qeyri-məhdud hesab etdiyi təbiəti istehlak etməyə başlamışdır. Artıq bu dövrdən başlayaraq bütün dünyagörüşlərinin əsasını insanın təbiət üzərində hökmranlığı ideyası təşkil edir. [9] Başqa sözlə, təbiət mərkəzli yanaşmadan insan mərkəzli yanaşmaya

kecid baş vermişdir. İnsan mərkəzli yanaşmalarda, ümumiyyətlə, insanın mərkəzdə olması və insanların özünü təbiətin sahibi kimi görməsi kimi bir baxışın olduğu müəyyən edilir. [2]

Sənayeləşmə ilə artan əhali sayı və bunun nəticəsində sürətli urbanizasiya təbiətin məhvində səbəb olsa və bu, insanların əleyhinə çevrilər də, [7] bizim ətraf mühitə qarşı indiki davranışımızın qismən qədim zamanlardan gələn şüurun davamı olduğunu düşünməyə əsaslarımız var. Nümunə olaraq, bugünkü ekoloji böhranın tarixinə nəzər salsaq, yəhudi-xristian inanclarının və Əhdidən Ətiqin "insanlar torpağa hökm etməlidir" əmrinin başlangıcına qayıda bilərik. [18] Bu səbəbdən də ekoloji böhranın mənbəyi kimi əhali probleminə diqqət yetirilmişdir.

Maltusdan önce əhali ilə bağlı müləhizələr

Cinsiyyət bərabərliyi, əhalinin keyfiyyət və mülk baxımından tənzimlənməsi onun ideal vəziyyəti haqqında qədim yunan filosofu Platon yazmışdır. [21] Platon özünün ideal əhali siyasetini tərtib etmiş və dövlətin yaşaması və inkişafı üçün əhali ilə torpaq arasında birbaşa əlaqə yaratmaqla torpağı 5040 hissəyə bölmüşdür. Bu ideal dövlət mükəmməl və əlçatmaz olsa da, əhalinin sayı 5040 ailə olaraq göstərilir. [1] Tarazlığı təmin etmək üçün hər ailədən bir qız və bir oğlan dünyaya gətirmək tələb edilib. Platonun fikrincə, əgər əhali artımında dəyişiklik baş verərsə, ideal qurulmuş sistem "artıq" insan sayısını ixrac edəcək və bunun əksi olarsa, yəni əhalinin sayında azalma müşahidə edilərsə bu çatışmazlıq idxlə hesabına kompensasiya edilərək tarazlanacaq. [10]

Aristotel dövlətin özünü təmin etməli olduğunu vurgulamışdır. Onun fikrincə, bunun üçün polisdə yaşayan insan sayı və onlara çata biləcək torpaqların olması çox vacibdir. Keyfiyyətli siyasi mühit və yaxşı idarəcilik formasiyonun qurulması üçün cəmiyyət nə çox böyük, nə də lazımlı olandan kiçik olmalıdır. Lakin, Aristotel polisdə yaşayacaq dəqiq insan sayımı qeyd etmir çünkü, onun fikirlərinə görə dəqiqləşdirilməli olan rəqəm hər polis üçün fərqli olmalıdır. Təbii ki, bu ideal rəqəmə çatmaq Aristotel üçün çox çətin bir məsələ olaq qalır [1].

Əhali sayının artmasının ən mühüm səbəblərdən biri kimi iqlim göstərilir və bu hər bir ölkədə əhalinin sayı ilə bu əhalinin yaşamaq imkanları arasındaki nisbətin nəzərə alınmasının vacibliyi vurgulanır. Monteskye, əhali prinsipini; "varlığın ölçüsü əhalinin ölçüsü ilə birlikdədir" şəklində vurgulayır [21].

Adam Smit isə "Millətlərin sərvəti"ndə bir ölkənin sərvətinin artmasının ən bariz göstəricisi kimi əhalinin artımını göstərir və ərzaq təminatı ilə insan növünün çoxalması arasındaki əlaqəyə toxunaraq, xalqın kasib hissəsinin qida çatışmazlığının olduğunu, hətta yaxşı nikahlardan doğulan uşaqların əksəriyyətinin də ölümünə səbəb olacağını vurgulayır. [21]

Tomas Maltus və əhali nəzəriyyəsi

Əhali artımı ilə yaşayış səviyyəsi arasında müasir əlaqənin mənşeyini anlamaq üçün geriye qayıdır məşhur ingilis iqtisadçısı Tomas Robert Maltusun yazılarını öyrənmək lazımdır. Maltus "Əhali haqqında" yazısının ilk versiyasını dərc etdirəndə otuz iki yaşılı kilsə keşişi idi, daha sonra 1805-ci ildə Heileybury Şərqi Hindistan Kollecində siyasi iqtisad professoru oldu. Sağlığında (1798, 1803, 1806, 1807, 1817, 1826) 6 dəfə dərc edilmiş Maltusun "Əhali haqqında esse" kitabı maariçilik dövrünün ümumi ruhu və Fransız İnqilabı prinsipləri ilə uyğun gəlməklə yanaşı, həm də siyasi iqtisadiyyat işi olaraq onun "təbiətşunas pastor" olmağının da bir göstəricisi idi. [8]

Əhali artımının həmişə qida ehtiyatlarından kənara çıxmaga meyilli olacağını və bəşəriyyətin çoxalma baxımından təkmilləşməsinin sərt məhdudiyyət olmadan mümkün olmadığını düşünən Maltus yazılarında insanın mükəmmələşdirilə biləcəyinə inanmadığını açıq şəkildə ifadə etməkdədir. Onun fikirlərinə görə, bəşəriyyətin varlığından bu günə qədər insan təbiətinə aid heç vaxt dəyişməyən iki əsas qanun var. Bunlar: 1) İnsanın var olması üçün qidalanma ən vacib şərtidir; 2) Cinsiyətlər arasındaki ehtiras imperativdir və bunun gələcəkdə dəyişməyəcəyinə inanır. Maltus bu fərziyyələrə əsaslanaraq əhali artımının qida istehsalından daha çox olduğunu bildirir. Nəzarət olunmadıqda əhali həndəsi, qida imkanları isə arifmetik silsiləylə artır. Digər sözlərlə, bu iki dəyişən bərabər tutulmalıdır. Dünya əhalisini rəqəmlə götürsək insan növünün 1,2,4,8,16,32,64,128,256,512..., qida resurslarının isə 1,2,3,4,5,6,7,8,9,10... şəklində artığını görərik. Buradan yola çıxaraq iki yüz iyirmi beş ildən sonra əhalinin ərəqə imkanlarına nisbəti 10-a 512 olacaqdır. Bu məqamda Maltusun ən mühüm sualı isə belə olmuşdur: "Bəşəriyyət bundan sonra sürətlənmiş və qeyri-məhdud inkişafə doğru hərəkət etməlidir, yoxsa arzuladığı məqsəddən uzaqda qalmalıdır?". [12]

Bunun əksinə, Maltusun rəqibi, maariçi utopik və radikal ingilis müteffekkiri Uilyam Qodvin isə əhalinin dolanışçı vasitələri ilə həmişə tarazlıqla olmağa meyilli olduğunu və əhalinin heç vaxt yaşayış vasitələrini aşmayaçağını iddia edirdi. [8]

Maltusa görə əhalinin təbii qanunlar ilə "tarazlanması"

Maltus "Siyasi İqtisadiyyatın Prinsipləri" əsərində yazır ki, insanlar nəzəri olaraq təkcə Yer kürəsini deyil, Gündəş sistemindəki bütün planetləri doldura bilər, lakin bu müharibələr, acliq və digər qeyri-sağlam hadisələr və növlər arasında rəqabətlə kompensasiya olunur.[15] Maltusun "əhali prinsipinə" görə əhali artımı dünyadan sərhədləri ilə deyil qida imkanları ilə ölçülməlidir. Burada əsas məsələ əhali artımına qoyulacaq məhdudiyyətlərin hər zaman var

olmasıdır. Maltus bu məhdudiyyətləri "pozitiv" və "profilaktik" olaraq ikiyə ayırır. Profilaktik məhdudiyyətlər doğumları azaltmağa, müsbət məhdudiyyətlər isə ölümləri artırmağa yönəlmüş bir prosesdir. Müsbət məhdudiyyətlər arasında epidemiyalar və müharibələri daxil edən Maltus, Avropa tarixini aşdıraraq bu qənaətə görə ki, yüksək əhali artımına zərər verən keyfiyyətsiz qida və məhdudlaşmış məkan epidemiyaların yaranmasına səbəb olur.[8] Bununla da epidemiyaları ortaya çıxaran səbəblərin əhali sayının çoxluğu, keyfiyyətsiz və az qidalanmanın yaratdığını iddia etmişdir. [12] Darwin, Maltusdan təsirlənərək, "Növlərin Mənşəyi" əsərində insan da daxil olmaqla, hər hansı bir növün təbiətdə məhdud bir ərazidə son dərəcə əlverişli şərait tapması və sayalarının artmağa başladığı zaman epidemiyaların da başladığını müdafiə edirdi. [6] Maltus profilaktik məhdudiyyətlərə əxlaqi tərəkin (moral restraint) kimi davranışları özündə birləşdirən gec evlilik, şüurlu cinsi qaçınma, gələcək valideynlərin uşaqlara qarşı məsuliyyət hissi və s.daxil edir.[8] Daha sonra o yazısında qeyd edir ki, təbiətin əhali sayını azaldan başqa səbəbləri olmasayı , şübhəsiz, hər ölkədə mütəmadi epidemiyalar və qida çatışmamazlığı olardı. Maltus həmçinin, gənclər arasında evlilik həvəsinin olmaması və bunun nəticəsində yaranan pis vərdişlər, müharibə, dəbdəbə böyük şəhərlərdə əhalinin azalmasına gətirib çıxaraq, beləliklə, dağıdıcı epidemiyalara ehtiyac qalmayacaqı haqqında yazır. Torpaqların hər kəsi doyurmayaçığını anlayan və bəzi insanları uzaq yerlərə yerləşdirməyə göndərən Qədim Yunanlılardan fərqli olaraq, Amerika və Hindistan müstəmləkələri zəruratlə qurulmamışdır. [12]

Getdikləri yerlərdə ölkələrindəki itaət, nizamlı hökumət anlayışı, idarəciliyik və s. alışqanlıqları özləri ilə aparan müstəmləkəçilər bir müddət sonra becərə biləcəklərindən daha çox torpaq əldə etdilər. Bu torpaqlar böyüdükcə torpaqları əkib-becərmək üçün kənardan daha çox işçi tələb olunurdu və xaricdən gətirilən bu işçilər də yüksək maaşla işlədikləri üçün bir müddət sonra özləri torpaq alaraq iş yerlərini tərk etdirdilər. Maaşların və həyat standartının yüksək olması daha çox nikaha və bu da əhalinin sayının artmasına səbəb olmuşdur. Şimali Amerikadakı İngilis koloniyalarının əhalisinin 20-25 ildə iki dəfə artığını deyən Smith, bu artımın səbəbinin təkcə immiqrasiya deyil, həm də doğum nisbətinin artması olduğunu göstərir. Bu dövrdə əmək haqqı yüksək olduğundan, uşağa yük kimi deyil, pul mənbəyi kimi baxılır. [19] Nəzarətsiz əhalinin davamlı olaraq heyəratımız sürətlə artığını müstəmləkələri misal çəkən Maltus, cəmiyyətdə qidanın təmin edilməsi ilə əhalinin daha da sürətlə artacağını və bu artımın sonsuz qədər davam edacəyini vurgulayır.[8] Öz sərt tövsiyələrində tez-tez Tanrıya müraciət edən Maltus təbii teoloji ənənənin bir üzvü olaraq təbii qanunların prioritet olduğunu vurgulayır. [12]

Əhali artımını təmin edən və ya bir şəkildə əhali artımını təşviq edən sosial ədalət vasitələrinin aradan qaldırılması lazımlı olduğunu düşünən Maltus, xüsusilə insanların problemlərini həll etmək üçün çıxarılan İngiltərənin

Yoxsulluq Qanunlarına da qarşı idi. (Maltus, 56) Bu qanunların yoxsulların vəziyyətini ağırlaşdırduğunu vurgulayaraq deyir:

“Fərz etsək ki, indiki on səkkiz pens maaşı varlıların lütfü ilə beş şillinqə yüksəldilib, bəlkə də bu insanların rahat yaşayacaqları və hər gün şam yeməyində bir tika ət yeyəcəkləri düşünülə bilər. Amma bu, çox yanlış bir nəticə olardı. Hər bir işçiyə hər gün üç şillinq altı pens vermək ölkədə ətin miqdarını artırır. Hal-hazırda hər kəsin layiqli bir hissə alması üçün kifayət qədər ət yoxdur. Bəs nəticə nə olacaq? Ət bazarda alıcılar arasında rəqabət qiyməti tez bir zamanda altı pensdən yeddi pens, iki və ya üç şillinqə qaldıracaq və əmtəə indi olduğundan artıq insanlar arasında bölünməyəcək. Məhsul az olanda və hamiya paylanmayanda, ən həyatı imtiyazi göstərə bilən, yəni ən çox ödəyən şəxs sahibi olur”. [12]

Bu qanunların qida imkanlarını artırımadan əhalinin artmasına təkan verdiyini deyən Maltus, yoxsul birinin bu qanunların köməyi ilə özünü dolandırı biləcəyini düşündürünü və beləliklə, evlənərək daha çox yoxsulların ortaya çıxacağı vurgulayır. Buna görə də o, yeməyi hamiya daha kiçik nisbətdə paylamalı olacaq və layiq olmayan yoxsullara pay verməklə layiq-lilərin vəziyyəti daha da pisləşəcək. [8]

Bu dövr, yəni XVIII əsrin sonu və XIX əsrin əvvəllərində İngiltərədə Sənaye İnqilabı və kapitalizmin inkişafı ilə zənginlərin, yəni mülk sahiblərinin və yoxsulların, yəni fəhlə sinfinin mövcudluğu, diqqət çəkir. [8] Sənayeləşmə ilə cəmiyyətdə köklü sosial, iqtisadi və fəlsəfi dəyişikliklər baş vermişdir. Əvvəlcə sərvət artımı ilə diqqət çəkən bu dövrdə daha sonra istehsalçı investisiyasına gedən sərmayədə artım qeyd edildi. Sərvət artsa da, onun bölgüsü demək ol ki, eyni qaldı. [14] Sosial rifah, səhiyyə şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatında baş verən inqilab əhalinin sayının artmasına səbəb oldu. Bundan əlavə, Avropada əhalinin artımı, xüsusən də kənddən şəhərə miqrasiya və urbanizasiyanın da sürətinin artması ilə kütləvi miqrasiya müşayiət olundu. Əhalinin artması yoxsulların vəziyyətini daha da pisləsdirdi. İşçilərin sayı bazaradakı iş nisbətdən çox olduğundan, əmək haqqı da azalmışdır. Beləliklə, işçilər əvvəlki kimi qazanc əldə etmək üçün daha çox işləməli oldular. İqtisadçı Richart Cobden fəhlə sinfinin öz səyləri ilə şəraitini yaxşılaşdırması lazımlı olduğunu müdafiə edərkən, Carlz Darwin (2019)[6] isə “ən güclünün sağ qalması” ifadəsi ilə ümumiləşdirilən “təbii seçmə nəzəriyyəsi”ndə ifadə edildiyi kimi, təbiətə ən yaxşı uyğunlaşacaq insan sağ qalacaq ifadəsini işlədir. Bundan təsirlənən Herbert Spenser də cəmiyyətdəki bərabərsizlikləri təbii görür və burada da ən güclülər sağ qaldığını söyləyir.[11] Əməyin maya dəyərinin aşağı salınması yoxsulların vəziyyətini daha da ağırlaşdırığı halda, zənginlərin vəziyyətini daha da yaxşılaşdırı və onların artan kapitalı ilə daha çox işçi işə götürməsinə şərait yaratdı. [12]

Maltus və müasir ekoloji problemlər

Əhali ilə yaşayış vasitələri arasında müasir münaqişənin mənşəyini tapmaq üçün bu gün də Maltusun yazılarını tədqiq etmək lazımdır. XVIII əsrə elm və texnologianın dəstəklədiyi sənaye kapitalizminin inkişafı ilə öz nəzəriyyəsini irəli sürən Maltusun ideyaları sonra da və bu gün də ekosentrizmin əsasını təşkil etməkdədir. [15]

Maltus XVIII əsrə diqqətini ayrı-ayrı ölkələrdə ərzaq təminatı ilə əhali arasındaki əlaqəyə yönəltdiyi halda, XX əsrin sonlarında bir çox ekoloji problemlərin daha da kəskinləşməsi ilə Maltusun ideyaları Erlix və Hardin tərəfindən yenidən dilə gətirilməyə başlandı. Hər iki mütəfəkkir qlobal ekoloji böhranı heyvətamız və emosional metaforalarla modelləşdirməyə çalışmışlar ki, onların real vəziyyətlə uyğunluğu şübhə doğurur. Erlixin fikrincə, problemlər yalnız qida və əhali arasındaki tarazlığı nəzərə almamızı tələb edərsə daha sadə olar. Lakin ətraf mühitdə artan disbalans hər hansı qida-əhali fərqindən daha çox ölüm və bədbəxtliyə səbəb ola bilər.

Maltusun ideyalarından ilhamlanan Erlix və Hardin də yaşayış vasitələrini, əsasən, qida təminatı üzərinə qururlar. Bundan əlavə, bu gün “Böyümə məhdudiyyətləri” ekoloji böhranlara səbəb olduğu düşünülən beş amili araşdırır: əhali, qida istehsalı, sənayeləşmə, çırklənmə və təbii ehtiyatların istehləki. Bu beş elementin artması ilə bəşəriyyətin fəlakətə sürüklənəcəyinə inanılır.

Ümumilikdə əhali problemi 1960-cı illərdən başlayaraq ekoloji problemlərin mühüm gündəm məsələlərindən biri olmuşdur. Bu mövzuda hazırlanmış bütün konfrans və görüşlərdə əhalinin həddindən artıq artımının gələcək nəsillər üçün təhlükə yaratdığı bildirilir. Əhali problemi də bu gün çox aydın problemdir; bir şey edilməlidir, lakin tam olaraq nə, kiminlə və necə sualları müzakirə mövzusudur. Buna görə də əhali problemi bu gün “tabu” mövzu olaraq qalır.

Bəs, ekoloji problemlərin kökü həqiqətən bu gün həddindən artıq çox olan əhalidirmi?

Məhdud resurslara görə heç bir növ, insan da daxil olmaqla sonsuz populasiya artımının dəstəklənə bilməyəcəyi qanununu ləğv edə bilməz. Başqa sözlərlə, Maltusun əhalinin həddindən artıq artımı və onun nəticəsi olaraq qida çatışmazlığı düşüncələri hələ də aktualdır. Sürətlə artan əhalinin qida və başqa ehtiyaclarının ödənilməsi təbii ki, ekoloji təsirlərin daha da çoxalmasına gətirib çıxarıır. Bu zaman isə ekoloji böhranın həlli kimi cəmiyyətdə insan-ətraf mühit münasibətlərinə yenidən baxılması və daha bütöv bir etik anlayış yaratmağın vacibliyi ortaya çıxır. Bu kontekstdə isə ekoloji etikanın qurulması, cəmiyyətdə ekoloji və istehlak şüurunun dəyişdirilməsi əhəmiyyət qazanır.

Ödəbiyyat:

1. Ağaoğulları, Mehmet Ali, Sokrates'ten Jakobenlere Batı'da Siyasal Düşünceler.(İstanbul:İletişim Yayıncılık, 2016)
2. Armstrong, J.S.,Botzler, R.G. "Environmental Ethics: Divergence and Convergence", (New York:McGraw-Hill,1993)
3. Baron de Montesquieu, Charles Louis de Secondat, Kanunların Ruhu Üzerine, Çev.Fehmi Baldaş,(İstanbul:Hiperlin Yayınları, 2011), s. 66
4. Cairns, John J., "The Study of Ecology and Environmental Management, Reflections on The Implications of Ecological History", Environmental Management and Health, 1995
5. Capra, Frijof, Batı Düşüncesinde Dönüm Noktası ,Çev.Mustafa Armağan,(İstanbul: İnsan Yayınları, 1992),
6. Darwin, Charles, Türlerin kökeni. Çev.Bahar Kılıç (İstanbul:Alfa Basım Yayımlama San. Ve Tic.Ltd.Şti, 2019),
7. Fikri Gü'l,"İnsan-Doğa İlişkisi Bağlamında Çevre Sorunları ve Felsefe" Pamukkale Üniversitesi Sosyal Bilimler Enstitüsü (SBE) Dergisi, Sy.14 (2013), 17-21
8. Foster, John Bellamy, Marx'ın Ekolojisi. Materializm ve Doğa.Çev.Ercüment Özkaray, (Ankara:Epos Yayınları, 2000)
9. Görmez, Kemal, Çevre Sorunları,(Ankara: Nobel Akademik Yayıncılık Eğitim Danışmanlık TİC.LTD.ŞTİ.2018)
10. Heater, Derek, Yurttaşlığın kısa tarihi.Çev. Meral Delikara Üst, (Ankara:İmge Kitabevi Yayınları,2007).
11. Heywood, Andrew, Siyasi İdeolojiler, Çev.Levent Köker (Ankara:BB101 Yayınları,2018)
12. Malthus, Thomas R. Nüfus İlkesi, Çev. Çağla Taşkın, (İstanbul: Pinhan Yayıncılık, 2017)
13. Marx, Karl ve Friedrich Engels, Alman İdeolojisi .Çev. Tonguç Ok, Olcay Geridönmez,(İstanbul: Evrensel Basım Yayın, 2013)
14. Pareto, Vilfredo, Demokrasinin Dönüşümü, Çev.Kadir Zeki Tezer (İstanbul:Pinhan Yayıncılık,2016)
15. Pepper , David, Modern Environmentalism:An Introduction. (Taylor & Francis e-Library,2003)
16. Ponting, Clive, Dünyanın Yeşil Tarihi. Çevre ve Büyük Uygarlıkların Çöküşü.Çev. Ayşe Başçı(İstanbul:Sabancı Üniversitesi Yayınları,2008), s.109
17. Porritt, Jonathon, "Yeşil Politika", Çev.Alev Türkeli, (İstanbul:Renk Yapımevi, 1989),
18. Radkau, Joachim, Doğa ve İktidar.Global bir Çevre Tarihi, Çev.Nafiz Güder,(İstanbul:Türkiye İş Bankası Kültür Yayınları,2017),

19. Smith, Adam, Ulusların Zenginliği, Çev.Metin Saltoğlu, (Ankara:Palme Yayıncılık,2017),
20. Şenel, Alaeddin, Kemirgenlerden Sömürge'lere İnsanlık Tarihi, İmge KitabEvi, 2.baskı, 2009
21. Welling, James C. "The Law of Malthus", American Anthropologist, Vol. 1, No. 1 (Jan., 1888), pp. 1-24
22. Birleşmiş Milletler "Dünya Nüfusu Dinamikleri" hesabat, 2018

ABSTRACT

THE ASSESSMENT OF ENVIRONMENTAL PROBLEMS FROM THE POSITION OF "POPULATION THEORY" THOMAS R. MALTHUS

Nazarlı G.A.

*The Academy of Public Administration
under the President of the Republic of Azerbaijan
Department of Sustainable Development Planning and
Management, Lecturer
PhD Candidate, Ankara Hacı Bayram Veli University*

Today, humanity is experiencing not only the fastest period of change in its history but also facing global challenges, especially the global environmental crisis.

In the last fifty years, two trends have been observed in the world at the same time. These are 1) sharp population growth and resource depletion; 2) high growth in environmental degradation. It should be noted that the sharp increase in population also increases the pressure on the environment. One hundred fifty years ago, Thomas R. Malthus expressed his concern about these tendencies in his controversial and unambiguously interpreted Population Theory. T. Malthus' views on the population continue to influence economic and social thought today.

The theoretical framework of this article is based on Thomas R. Malthus's "Population Principles" theory.

Based on this theory, population growth and its causes have historically been investigated. Whether population growth is a major factor in environmental problems, the close relationship between poverty and environmental degradation has been examined. In general, human-environment relations have been proposed for study to be restored on more sustainable models.

Keywords: *environmental issues, Malthus theory, population growth, environmental impacts, environment*

РЕЗЮМЕ

ОЦЕНКА ЭКОЛОГИЧЕСКИХ ПРОБЛЕМ С ПОЗИЦИИ "ТЕОРИИ ПОПУЛЯЦИИ" ТОМАСА Р. МАЛЬТУСА

Назарли Г.А.

Преподаватель кафедры Планирования и управления устойчивым развитием Академии Государственного Управления при Президенте Азербайджанской Республики, докторант Университета Анкара Гаджи Байрам Вели

Сегодня человечество переживает самый быстрый период перемен в своей истории, но оно также сталкивается с глобальными вызовами, прежде всего с глобальным экологическим кризисом.

В последние пятьдесят лет в мире наблюдаются одновременно две тенденции. Это: 1) резкий рост населения и истощение ресурсов; 2) высокий рост деградации окружающей среды. Следует отметить, что резкий рост населения также увеличивает нагрузку на окружающую среду. 150 лет назад Томас Р. Мальтус выразил обеспокоенность этими тенденциями в своей противоречивой и неоднозначно интерпретируемой Теории народонаселения. Взгляды Т. Мальтуса на народонаселение и сегодня продолжают оказывать влияние на экономическую и социальную мысль.

Теоретическая основа этой статьи основана на теории «Принципа Народонаселения» Томаса Р.Мальтуса. На основе этой теории исторически были исследованы рост населения и его причины, действительно ли рост населения является основным фактором экологических проблем, была исследована тесная связь между бедностью и деградацией окружающей среды, и в целом отношения человека и окружающей среды были предложены для изучения. восстановлены на более устойчивых моделях.

Ключевые слова: *экологические проблемы, теория Мальтуса, рост населения, воздействие на окружающую среду, окружающая среда.*